

## Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi

4-13 Sentyabr, 2014

### ÇIXIŞLAR ÜÇÜN ƏRİZƏ QƏBULU ELANI

Siz Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunacaq Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində spiker/təlimçi qismində çıxış etmək üçün müraciət etməyə dəvət olunursunuz!

#### **Layihə haqqında qısa məlumat:**

**Təşkilatçılar:** Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi

**Tarix:** 4-13 sentyabr, 2014-cü il

**Məkan:** Quba rayonu, Azərbaycan Dövlət İqtisad Universitetinin yay düşərgəsi

**Məqsəd:** Təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirmək.

**İştirakçıların sayı:** 40 nəfər

**İştirakçıların profili:** Yay Məktəbinə 22-40 yaş arası, Azərbaycan Respublikasının və ya xarici ölkə universitetlərinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclərin cəlb olunması gözlənilir.

**Yay məktəbinin dili:** Azərbaycan dili

#### **Gözlənilən Nəticələr:**

- 40 nəfər gənc liderin müəyyən edilməsi;
- İştirakçılara təhsil sahəsində müasir idarəetmənin tətbiqi istiqamətində praktiki bilik və bacarıqlar əldə etmək imkanının verilməsi;
- İştirakçılara təhsil sahəsindəki beynəlxalq tendensiyalar, Azərbaycan təhsilinin çağırışları haqqında fikir mübadiləsi və onların mümkün həlli yollarının təqdim olunması üçün platformanın təklif olunması;
- Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması məqsədilə Təhsil Nazirliyi üçün kadr seçmə imkanının yaradılmasının müzakirəsi;

- Tədbirin sonunda iştirakçılar tərəfindən hazırlanmış bütün materiallar, layihənin təşkilatçıları tərəfindən qiymətləndirilməsi və Təhsil Nazirliyinin müvafiq qurumlarına tanışlıq üçün göndərilməsi.

## **Qəbul olunacaq çıxışlar haqqında məlumat**

Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbinə aşağıdakı mövzular üzrə çıxışlar qəbul olunur:

- Təhsil siyasəti
- Təhsildə strateji planlaşdırma
- Təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi
- Təhsildə tədqiqatların rolu
- Təhsildə idarəetmə
- Təhsildə qiymətləndirmə və monitorinq
- Məktəb idarəetməsi və liderlik
- Müəllim hazırlığında innovativ yanaşmalar
- İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi

Əgər siz bu mövzulardan hər hansı biri üzrə təcrübəniz, araşdırmanız və ya uğur hekayənizlə bölüşmək istəyirsinizsə, mütləq müraciət edin! Çıxışınızı bu formatlardan birində və ya bir neçəsində planlaşdırıla bilərsiniz – təlim, təqdimat, müzakirə, vorkşop, debat, TEDx və s.

Ərizəniz qəbul olunduğu halda, siz, Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində çıxış etməyə dəvət olunacaqsınız. Spiker üçün təşkilat tərəfindən 100 AZN dəyərində pul mükafatı nəzərdə tutulmuşdur.

## **Spikerə və çıxışa qoyulan tələblər:**

Spikerin çıxış edəcəyi sahədə təcrübəsinin olması, gənclərdən ibarət auditoriya ilə işləmək bacarığının və təhsilin inkişafına öz töhfəsini vermək həvəsinin olması, mövzunun məqsədəuyğunluğu, tədbiq yönümlüyü və innovativliyi.

## **Seçim proseduru**

Hər bir ərizə forması təşkilatçı qurumları təmsil edən nümayəndə heyəti tərəfindən aparılacaq. Ərizə formaları aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək və ən yüksək bal toplayan 5 nəfər spiker/təlimçi qismində Yay məktəbində iştirak etmək üçün dəvət olunacaqlar.

Spikerlər aşağıdakı meyarlar üzrə seçiləcəklər:

1. Təhsil və ya idarəetmə sahəsində *təcrübəsi* (30 bal)
2. Yay məktəbində iştirak etməkdə *motivasiyası* (20 bal)
3. *Çıxışın məzmununun* qiymətləndirilməsi (50 bal)

Çıxışlar aşağıdakı tələblərə cavab verməlidir:

- Mövzuya və yay məktəbinin məqsədinə uyğunluğu, aktuallığı
- Maraqlı, innovativ və yaradıcı olması
- İştirakçılara interaktiv çatdırılması, onların fəal iştirakının təmin olunması
- Praktik əhəmiyyətli olması

***Müraciət üçün son tarix – 4 avqust, 2014-cü il.***

Bütün müraciətlər nəzərdən keçiriləcək və hər bir spiker yuxarıda qeyd olunan meyarlar üzrə qiymətləndiriləcək. Avqustun 8-dən gec olmayaraq, hər bir ərizəçi seçilib-seçilmədiyi haqqında email və ya telefon vasitəsi ilə məlumatlandırılacaqdır. Seçildiyi təqdirdə spiker 5 gün ərzində planlaşdırdığı çıxışını/təlimini tam şəkildə Yay məktəbinin təşkilatçılmasına təqdim etməlidir.

### **Əlaqə**

Suallarınız və təklifləriniz olarsa, Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi layihəsi üzrə əlaqələndirici şəxsə müraciət edə bilərsiniz:

Xuraman Məmmədova,  
Mədəd Azərbaycan təşkilatı  
Tel: (+994 12) 530 8295  
Email: [khuraman@madad.net](mailto:khuraman@madad.net)